

“Bakı Fəhləsi Maşınqayırma zavodu” MMC-in Rəhbərliyinə:**Maliyyə hesabatları haqqında**

Rəy. Mən, “Bakı Fəhləsi Maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişiklikləri haqqında hesabatdan və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçotu siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeyidlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları “Bakı Fəhləsi Maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar. Mən, auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikası maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri. Əsas audit məsələləri mən peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti. Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrimcə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda rəhbərlik Cəmiyyətin ləğv və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər maliyyə hesabatlarını verilmə prosesinə nəzarət görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmamasına dair kafi əminlik əldə etmək və rəyimə daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə etiməli olduğu halda, əhəmiyyətli hesab edilir. Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 2021-ci il tarixli SA /065 sayılı İcazə qeydiyyatı ilə fəaliyyət göstərən sərbəst auditor Vəli Oruc oğlu Bayramov Müstəqil auditor rəyini 22 aprel 2023-cü il tarixində tərtib etmişdir.

Sərbəst auditorun ünvanı: Bakı şəhəri, M. Əliyev küçəsi ev 35

Azərbaycan Respublikası Auditorlar Palatasının
Sərbəst auditoru

Vəli Oruc oğlu Bayramov

18 aprel 2023-cü il tarixli 28\23 sayılı müqaviləyə əsasən aparılmış auditin nəticəsinə dair auditorun yekun sənədlərinin

TƏHVİL- QƏBUL AKTI

Biz, aşağıda imza edənlər, icraçı auditor Vəli Oruc oğlu Bayramov və sifarişçi "Bakı Fəhləsi Maşınqayırma zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Tahir Gülməmməd oğlu Əliyev bu aktı ona görə tərtib edirik ki, icraçı tərəfindən

18 aprel 2023-cü il tarixli 28\23 sayılı müqavilə şərtlərinə uyğun olaraq audit aparılmışdır.

Auditin nəticəsinə görə sifarişçiyə auditorun aşağıdakı iş və yekun sənədləri təhvil verilmişdir.

- | | |
|--------------------------------------|----------|
| 1. Auditə dair iş və yekun sənədləri | 11 vərəq |
| 2. Audit izahatı 2022-ci il | 7 vərəq |
| 3. Auditor rəy 2022-ci il üzrə | 1 vərəq |

Təhvil verdi:

İcraçı: V.O. Bayramov



Təhvil aldı:

Sifarişçi: T. G. Əliyev



22aprel 2023-cü il

Bakı şəhəri

18 aprel 2023-cü il

Bundan sonra «İcraçı» adlandırılacaq Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli SA\ 065 qeydiyyat nömrəsi ilə fəaliyyət göstərən sərbəst auditor Vəli Oruc oğlu Bayramovun şəxsində bir tərəfdən və bundan sonra «Sifarişçi» adlanacaq «Bakı Fəhləsi Maşınqayırma zavodu» Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Tahir Gülməmməd oğlu Əliyevun şəxsində ikinci tərəfdən auditor xidməti göstərilməsi barədə aşağıdakı müqaviləni bağladılar:*

Müqavilənin məzmunu və tərəflərin cavabdehliyi. 1.1. Sifarişçi tapşırır, icraçı isə aşağıdakı xidmətlərin yerinə yetirilməsini öz öhdəsinə götürür:

31.12.2022-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyəti haqqında hesabatının, bu tarixdə bitən illər üzrə müvafiq maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatının, pul vəsaitlərinin hərəkəti və iştirakçı kapitalında dəyişikliklər hesabatlarının auditi.

1.2. Göstərilmiş auditor xidmətlərinin nəticəsini «İcraçı»:

Auditor Rəyi ilə rəsmiləşdirməlidir.

1.3. «Sifarişçi» göstərilmiş auditor xidmətlərinin müqabilində nəzərdə tutulmuş məbləği ödəyir.

2. Tərəflərin hüquq və vəzifələri.2.1. İcraçının hüquq və vəzifələri:- bağlanmış müqavilənin şərtinə uyğun olaraq, göstəriləcək xidmətin forma və metodlarını sərbəst müəyyən etmək;- sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;

- xidmətin göstərilməsi ilə əlaqədar müqavilə əsasında başqa auditorları (ekspert və ya mütəxəssisləri) cəlb etmək;

- göstəriləcək xidmətin məzmunu (şərti) ilə əlaqədar olaraq lazımı sənədlərin təqdim edilməməsi hallarında xidmət göstərilməsindən imtina etmək ; - auditin aparılmasında qanunvericiliyin tələblərinə riayət etmək;

- auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, çatışmazlıqlar və nöqsanlar barədə sifarişçinin rəhbərliyinə məlumat vermək;- xidmət göstərilməsi ilə əlaqədar əldə edilən məlumatları (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;- alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanılmasını təmin etmək

2.2. Sifarişçinin hüquq və vəzifələri:- xidmət göstərilməsi ilə bağlı auditorun qeyri-qanuni hərəkətləri və meydana çıxan əmlak xarakterli mübahisələrlə əlaqədar Auditorlar Palatasına və məhkəməyə müraciət etmək;- göstərilən xidmətlərlə bağlı qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəsmiləşdirilmiş olduğu sənədlərdə əks edilmiş irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumat almaq;- xidmət göstərilərkən aşkar olunmuş pozuntular və nöqsanlar haqqında məlumat almaq;- xidmət göstərilərkən auditora təqdim olunmuş sənəd və məlumatların qorunmasını və məxfi saxlanmasını tələb etmək;- müqavilədə nəzərdə tutulan xidmətin göstərilməsi üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora vaxtında təqdim etmək.

- auditorun sorğusuna dair yazılı şifahi izahatlar vermək.

3.İşlərin dəyəri və hesablaşma qaydaları. 3.1. Tərəflərin razılığına əsasən, bu müqavilədə nəzərdə tutulan auditor xidmətinin dəyəri aşağıdakı məbləğdə müəyyən edildi:

- göstərilən xidmətin dəyəri	1000	manat;
- 5% sadələşdirilmiş vergi		manat;
- auditorun ezamiyyə xərcləri		manat;
Cəmi ödənilməlidir	1000 (bir min)	manat.

3.2. Sifarişçi müqavilədə nəzərdə tutulan məbləği aşağıdakı qaydada ödəməlidir:

Nəqd və ya köçürmə yolu ilə

3.3. Sifarişçi tərəfindən əsassız olaraq müqavilə və yaxud müqavilənin şərtləri pozularsa, ödənilmiş məbləğ geri qaytarılmır.3.4. Sifarişçi göstərilən xidmətin vaxtında ödənilməmiş, dəyərinin gecikdirilmiş hər günü üçün 001% həcmində penya ödəyir 4. İşlərin təhvil və qəbul qaydası.4.1. Müqavilə üzrə işlər başa çatdırıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlərin Sifarişçiyə təqdim edilməsi təhvil-qəbul aktı vasitəsilə həyata keçirilir.4.2. Təhvil-qəbul aktını alan Sifarişçi ən çoxu 4 gün müddətində yoxlama aktı ilə tanış olmalı və heç bir etirazı olmazsa, imza edib İcraçıya qaytarmalıdır.

* Müqavilə auditor təşkilatı ilə bağlandıqda, onun icrasını həyata keçirəcək auditorun soyadı, adı, atasının adı, lisenziyasının kim tərəfindən verilməsi; verilmə tarixi, N-si göstərilməlidir.

4.3. Sifarişçinin əsaslandırılmış etirazı olarsa, bu barədə hər iki tərəfin imzası ilə akt tərtib edilir və orada başa çatdırılacaq işlərin siyahısı və icra müddəti göstərilir. 4.4. Başa çatdırılacaq işlər vaxtından əvvəl yerinə yetirilərsə, Sifarişçi onu vaxtından əvvəl qəbul edir və dəyərini razılaşdırılmış qiymətlə ödəyir.

5. Tərəflərin məsuliyyəti və öhdəliyi. 5.1. Sifarişçi İcraçıya xidmət göstərilməsi üçün təqdim etdiyi bütün sənədlərin, o cümlədən yazılı və şifahi izahatların düzgünlüyünə məsuliyyət daşıyır. 5.2. Sifarişçi və İcraçı öhdəliyi tam və ya qismən yerinə yetirmədikdə qüvvədə olan qanunvericiliyə və bağlanmış müqavilənin şərtlərinə görə əmlak məsuliyyəti daşıyır.

5.3. İcraçı tərəfindən xidmət vaxtında göstərilməzsə, İcraçı gecikdirilən hər gün üçün xidmət haqqının 001%-i həcmində cərimə ödəyir. 5.4. Bu müqavilənin 8.3. bəndində göstərilən şərtlər pozularaq yerinə yetirilmiş iş Sifarişçi tərəfindən vaxtında qəbul edilməzsə, gecikdirilən hər gün üçün Sifarişçi xidmət haqqının 001%-i həcmində cərimə ödəyir.

6. Məxfilik. 6.1. Tərəflər bağlanmış müqavilənin mövcudluğu, məzmunu və müqavilənin bağlanması üçün zəruri olan sənədləri məxfi saxlamaqla, tərəf müqabilin rəsmi razılığı olmadan üçüncü tərəfə heç bir məlumat vermir. İcraçı aşkar edilən fakt və məlumatlardan sifarişçinin yazılı razılığı olmadan hər hansı bir məqsəd üçün istifadə edilə bilməz. 6.2. İcraçı onun təqsiri üzündən olmayan səbəblərə görə yayılmış məlumatlara və ümumi xarakterli məlumatların yayılması üçün məsuliyyət daşımır.

7. Mübahisələrin həlli. 7.1. Bağlanmış müqavilə şərtləri üzrə tərəflər arasında hər hansı bir mübahisə və ya fikir ayrılığı danışıqlar vasitəsi ilə həll edilməzsə, qüvvədə olan qanunvericiliyə uyğun həll edilir.

8. Müqavilənin vaxtından əvvəl dayandırılması. 8.1. Tərəflərdən hər hansı biri aşağıda göstərilən səbəblər olarsa, rəsmi məktub vasitəsilə müqavilənin icrasını dayandıra bilər: a) ödəmə qabiliyyəti olmazsa, imkansız, ləğv edilmə və ya yenidən təşkil etmə hallarında; b) adi işgüzar fəaliyyətinin dayanması və ya ona maneəçilik təhlükəsi olduqda. 8.2. Tərəflərdən biri müqavilə şərtlərini pozarsa və buraxılmış nöqsanları ikinci tərəfin tələbi ilə 3 gün ərzində aradan qaldıra bilməzsə, ikinci tərəf rəsmi məktubla müqavilənin icrasını dayandıra bilər. 8.3. Əgər bağlanmış müqavilə 8.1. və 8.2.-ci bəndlərə əsasən pozularsa, göstərilmiş faktiki xidmətin dəyəri Sifarişçi tərəfindən yerinə yetirilmiş işin həcminə dair tərtib edilmiş akta əsasən ödənilir.

9. Fors-majör şəraiti. 9.1. Fors-majör şəraitində müqavilə üzrə götürülən öhdəliyin yerinə yetirilməsi qeyri-mümkün ola bilər.

9.2. Fors-majör şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri ekstremal şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors-majör şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən o halda azad edilir ki, ikinci tərəfə dərhal fors-majör şəraitinin mövcudluğuna dair rəsmi məktub göndərmiş olsun.

10. Digər şərtlər. 10.1. İcraçı müqavilə öhdəliyini yerinə yetirmək məqsədilə ilə lazım olan auditorları cəlb edir.

10.2. Müqavilədə yerinə yetirilən işin dəyəri yalnız bu müqavilə üçün olmaqla, gələcəkdə bağlanılacaq eyni adlı ikinci müqaviləyə şamil edilmir və rəqabət üçün istifadə edilə bilməz.

11. Müqavilənin fəaliyyət müddəti və tərəflərin hüquqi ünvanı. 11.1. Müqavilənin fəaliyyət müddəti:

Başlayıb "18" 04.2023-cü il

Qurtarıb "01" 09.2023-cü il

11.2. Tərəflərin hüquqi ünvanı və bank rekvizitləri:

İcraçı:

Bakı şəhəri M. Əlizadə küçəsi-35 Bakı şəh. Sabunçu r. Bakıxanov ŞTQ E. Mediyev küç-402

VÖEN: 1500265852 "Rabitəbank" ASC VÖEN: 9900028261 "KapitalBank" ASC Sab.fil.

h/hAZ81RBTA00382101459440000698 h/hAZ61AİİB38070019442000318120\200208

m/hAZ61NABZ0135010000000006944./506399m/hAZ37NABZ0135010000000001944

VÖEN: 9900001061.S.W.I.F.T.Bik: RBTAZZ22 VÖEN: 990003611.S.W.I.F.T.AİİBAZZX

İcraçı tərəfindən

V.O. Bayramov



Sifarişçi:

Sifarişçi tərəfindən

T.C. Əliyev

M.Y.



31 dekabr 2021-ci il tarixə
MÜSTƏQİL AUDİTOR RƏYİ
VƏ MALİYYƏ HESABATLAR
“Bakı Fəhləsi Maşınqayırma zavodu” MMC-nin
Mündəricat maliyyə hesabatları

Müstəqil auditor rəyi	1
Maliyyə vəziyyəti haqqında hesabat Balans hesabatı.....	2
Mənfəət və zərər haqqında hesabat	3
Əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər	
1. Təşkilat haqqında məlumat	
2. Cəmiyyətin əməliyyat mühiti .	
3. Əhəmiyyətli uçot siyasətlərində dəyişikliklər	
4. Maliyyə risklərinin idarə edilməsi	
5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri.	
6. Əsas əməliyyat gəliri	
7. Satışın maya dəyəri	
8. Mənfəət vergisi	
9. Torpaq, tikili və avadanlıqlar: (Balans dəyərlə)	
10. Qeyri-maddi aktivlər	
11. Ehtiyatlar	
12. Qısamüddətli debitor borcları, Sair qısamüddətli aktivlər	
13. Pul vəsaitləri və onların ekvivalentləri	
14. Ödənilmiş nominal (nizamnamə) kapitalı və Kapital ehtiyatları.	
15. Vergi və sosial sığorta öhdəlikləri	
16. Qısamüddətli kreditor borcları	
17. Səhm (pay) üzrə mənfəət	
18. Əlaqəli tərəflərlə əməliyyatlar	
19. Risklərin idarə edilməsi.	
20. Hesabat tarixindən sonra baş vermiş hadisələr	

“Bakı Fəhləsi Maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin 31 dekabr 2021-ci il tarixə
Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydləri

1. Təşkilat haqqında məlumatlar

Cəmiyyətin Nizamnaməsi 2001-ci il 24 dekabr tarixdə D-3365 sayılı Şəhadətnamə və vergi ödəyicisi kimi 9900028261 sayılı VÖEN ilə dövlət qeydiyyatına alınmış və yenidən müəssisə Azərbaycan Respublikası Vergilər Nazirliyində 13 fevral 2014-cü il tarixdə “Bakı Fəhləsi Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına götürülmüşdür. Cəmiyyətin Nizamnaməsi 22 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2001020069712500 nömrəli Dövlət reyestrindən Çıxarışında sonuncu dəfə “Bakı Fəhləsi Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi forması dəyişmiş və o “Bakı Fəhləsi Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətin hüququ varisi kimi tanınmışdır. “Bakı Fəhləsi Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin. 22 dekabr 2020-ci il tarixli qeydiyyara alınmış Nizamnaməsində Nizamnamə kapitalı 22 300000 manat miqdarında elan edilmiş, Cəmiyyətin Nizamnamə kapitalı 100 % yeganə təsisçi “RUSEL” ŞİRKƏTİNƏ aid olduğu qeyd olmuşdur.

1.2. Cəmiyyətin hüquqi ünvanı : Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ E.Mediyev küçəsi 402-də qeydiyyata alınmışdır.

1.3. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

1. Cəmiyyətin əməliyyat mühiti .

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında

mövcud olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Cəmiyyət tərəfindən 31 dekabr 2021-ci və 2022-ci il tarixdə bitmiş hesabat illəri dövrü üzrə müqaisəli formada maliyyə hesabatları "Mühasibat Uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 10.1.2-ci maddəsinə əsaslanaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edilmişdir.

Auditi əhatə edən dövr ərzində cəmiyyətdə işçilərin orta siyahı sayı müəyyən olmuşdur. Əmək haqqı fondu ştat cədvəli üzrə hesablanmış və ödənilmişdir. Əmək haqqından əhalinin Sosial Müdafiə Fonduna ayırmalar və təqaüd fonduna məcburi ayırmalar vaxtılı-vaxtında hesablanıb aidiyyəti üzrə köçürülmüşdür. Cəmiyyətin məcburi dövlət sosial sığorta haqlarının hesablanması, uçotu və xərcənməsinin düzgünlüyü aidiyyəti təşkilatların əməkdaşları tərəfindən nəzarət olunur. Azərbaycan Respublikası "Vergi Məcəlləsi"-nin tələblərinə müvafiq işçilərdən gəlir vergisi hesablanmış və ödənilmişdir.

Cəmiyyətində mühasibat uçotu Azərbaycan Respublikası "Mühasibat uçotu haqqında" qanununa əsasən aparılmışdır. İlk mühasibat sənədləri və registrləri normativ sənədlərin tələblərinə uyğun tərtib edilmiş, mühasibat yazılışları ilkin sənədlərə əsaslanmış hesabat dövrünə balans hesablari üzrə dövriyyələr qruplaşdırılmışdır. Müəssisənin mühasibat uçotunun vəziyyətini qənaətbəxş saymaq olar.

3. Uçot siyasətinin təqdimatı.

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

3.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Cəmiyyətin mühasibat uçotu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparılmalıdır. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

3.2. *Valyutaların yenidən hesablanması* *Funksional valyuta və hesabat valyutası.* Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası Azərbaycan Respublikası manatıdır (AZN).

Əməliyyatlar və qalıqlar. Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir.

Xarici valyuta məzənnələri.

Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir.

Valyutalar	31.12.2019	31.12.2020	31.12.2021	31.12.2022
1 ABŞ dolları	1.7001 AZN	1.7000AZN	1.7001AZN	1.7000AZN
1 Avro	2.0431AZN	1.9468AZN	1.9035AZN	1.8644AZN

3.3. *Binalar və avadanlıqlar (Əsas vəsaitlər):* Əsas vəsaitlər elə maddi aktivlərdir ki: Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir: Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Ədalətli dəyər –yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla)

3.4. *Amortizasiya* Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq

dəyərində və ya yenidənqiymətləndirilmiş dəyərində vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:
Əhəmiyyətli uçot siyasətlərinin qısa məzmunu (davamı) Köhnəlmə. Köhnəlmə bərabər aşırma prinsipinə əsasən binalar və avadanlıqlara onları təxmin edilən faydalı xidmət müddəti ərzində aşağıdakı kimi nəzərdə tutulmuşdur

	İl	%
- binalar	40	7
- maşın və avadanlıqlar-	5	20
- mebel və təsərrüfat inventarlar	5	20
- nəqliyyat vasitələri	5	25
- digər avadanlıq	5	20

Aktivlərin ləğv edilmə dəyərində və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vasitələrin xaric olmasından mənfəət və zərərlər bu əsas vasitələrin satışı ilə onların balans dəyərində müqaisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.5. Qeyri-maddi aktivlər Qeyri-maddi aktivlər onların alınması və tətbiq edilməsi üçün çəkilməş xərclərin əsasında kapitallaşdırılır. Müəyyən faydalı xidmət müddətinə malik olmaqla faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.

3.6. Aktivlərin qiymətdən düşməsi Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərində bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərində onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır.

İnvestisiyalar Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir: Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri: Borc vəsaitləri və debitor borcları: İnvestisiyalar: Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri. Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

a) Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri.

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir.

b) Borc vəsaitləri və debitor borcları. Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Borc vəsaitləri və debitor borcları mühasibat balansında "Debitor borcları" maddəsinin tərkibində əks etdirilmişdir.

c) Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar.

Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlara mkünasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

d) Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmuş və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövrüyyə aktivlərinə aid edirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

3.8. Ehtiyatlar Ehtiyatlar faktiki maya dəyərilə əks etdirilir. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hədəqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

3.9. Alıcılar və sifarişçilərin debitor borcları Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür..

3.10. Pul vəsaitləri və onların ekvivalentləri Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir.

Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühəsibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

3.11. Səhmdar kapital Səhmlər (paylar) kapital kimi təsnifləşdirilir. Yeni səhmlərin (payların) buraxılması ilə əlaqədar olan xərclər kapitalın tərkibində əks etdirilir. Bu cəmiyyətin səhmdarları səhmlərini sərbəst şəkildə müvafiq qaydada alqı-satqı edə bilər.

3.12. Kreditlər və borclar Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır.

3.13. Mənfəət vergisi Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır

Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.

3.14. Qarşıda xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər) Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki: Cəmiyyət keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə əməliyyat öhdəlikləri qəbul etmişdir: Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablanıla bilər: Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılır.

3.15. Gəlirin tanınması Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

(a) Satış, iş və xidmətlərin göstərilməsindən gəlirlər Satışdan (iş və xidmətlərin göstərilməsindən) gəlirlər o hesabat dövrünə aid edilir ki, bu satış (iş və xidmətlər) həyata keçirilmişdir və satış (iş və xidmət) üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılma dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcminin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir **(b) Faiz gəlirləri** Faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır. **(c) Dividend gəlirləri** Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

3.16. İcarə Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarında icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.17. Dividendlərin verilməsi Cəmiyyətin səhmdarlarına dividend hesablanmamışdır.

4. Maliyyə risklərinin idarə edilməsi:

4.1. Maliyyə risklərinin faktorları Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla): kredit riski, likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə

bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinə minimumlaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hədcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

5. Uçot siyasətində dəyişikliklərin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri.

Cari ildə uçot siyasətindəyeni standartlara keçidlə əlaqədar dəyişiklik edilmişdir. Keşid azqiyətli və tez köhnələn əşyalar kimi təsnifləşdirilən aktivlər ehtiyatlar kimi yenidən təsnifləşdirilir. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktivə öhdəliklərin balans dəyərində əhəmiyyətli güzəştlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

5.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

5.2. Binaların yenidən qiymətləndirilməsi Hər bir balans tarixində Cəmiyyətin binalarının ədalətli dəyərində balans hesabatında əks etdirilməsi məqsədilə, rəhbərlik binaların yenidənqiymətləndirilməsi üzrə əsas əldə etmək məqsədilə müstəqil qiymətləndirmə hesabatının tələb olunduğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür.

5.3. Vergi qanunvericiliyi Azərbaycan Respublikasının vergi, sosial sığorta, Valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə məruz qalır.

	2021	2022
6. Əsas əməliyyat gəliri	1828323	1817560
7. Cəmi xərclər (Satışın maya dəyərində)	-1679359	-1730910.24
O, cümlədən xərclərin açıqlanması :		
İstifadə edilmiş material ehtiyatları	-572765	-278485
İşçi heyəti üzrə əmək haqqı xərcləri	-191764	-220044
DSMF	-40607	-43074
Amortizasiya xərclər	-477910	-447141.24
Cəmi- - Sair xərcləri	-279310	-6297733
Gəlirlərdən çıxılan cəmi vergilər	-117003	-112433
Hesabat dövrünə xalis mənfəət (zərər) cəmi	148964	86649.76
8. Mənfəət vergisi		
Mənfəət vergisi cəmi	29792-80	17329.95
Hesabat dövrü bölüşdürülməmiş mənfəət	119171-20	69319.81

9. Torpaq, tikili və avadanlıqlar: (Balans dəyərlə)

Torpaq, tikili və avadanlıqların məbləği	Binalar və tikililər	Maşın və avadan	Nəqliyyat vastələri	Digər	Cəmi
01.01.2022-ci il ilk dəyərlə	5109704.55	3415375-43	3429-06	2320-15	8530829
Daxil olma 2022-ci il	0	0	0	0	
Xaric olma 2022-ci il		0	0	0	
Amortizasiya 2022-ci il	-172370.52	-273698.76	-657.24	-1905.43	(-448631.95)
01.01.2022-ci il qalıq dəyərlə	4937334.03	3141676.67	2771.82	414.72	8082197.05

AKTİVLƏR

aktivlər 5991549 manat 35 qəpik məbləğdə olmuşdur.

10. Əsas vəsaitləri və onların ekvivalentləri	2021	2022
Torpaq, tikili və avadanlıqlar qalıq dəyərlə	8530829	8082197.05

Səhmlər və maliyyə qoyuluşları	8026754	8026754
11. Ehtiyatlar		
İstehsal (material) ehtiyatları		
Hazır məhsul	209638	578945.92
Sair ehtiyatlar	873201	209625.68
Cəmi:		788571.60
12. Sair qısamüddətli aktivlər		
Debitor borcları	366408	366408
Sair debitorlar	9060	97413.59
16. Vergi və digər məcburi ödəniş öhdəlikləri		
Vergilər üzrə öhdəliklər	329053	345473.48
17. Pul vəsaitləri və onların ekvivalentləri	7619.90	159314.41
Digər aktivlər	5991549.35	5873165
AKTİVLƏR CƏMİ	24344113	23492190
PASSİVLƏR		
	2021	2022
Ödənilmiş nizamnamə kapitalı	22300000	22300000
12. Debitorlar borclar		
Uzunmüddətli kredit borclar	42000	42000
Sair kredit borclar	1951443	1099520
-Digər öhdəliklər	50670	50670
KAPİTAL və ÖHDƏLİKLƏR CƏMİ	24344113	23492190

MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövriyyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsinə 20% (2022-ci ildə də-20%) qeydə alınır.

17. Səhm (pay) üzrə mənfəət –Cəmiyyətin səhmdarlarına dividend hesablanmayıdır.

18. Əlaqəli tərəflərlə əməliyyatlar.

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formaasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

19. Risklərin idarə edilməsi.

Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski. Cəmiyyətin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir.

Bazar riski. Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərləri ilə dəyişə bilər.

Faiz dərəcəsi riski. Cəmiyyətin bir çox borcları təyin olunmuş marağa ifadə edir. Bu borclarla əlaqəli maraq xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, maraq normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

20. Hesabat tarixindən sonra baş vermiş hadisələr.

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək hadisələr baş verməmişdir. “Bakı Fəhləsi Maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə bitən il üzrə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli hallarda düzgün və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun əks etdirir. Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 2021-ci il tarixli SA/065 sayılı İcazə qeydiyyatı ilə fəaliyyət göstərən sərbəst auditor Vəli Oruc oğlu Bayramov əsas mühasibat uçotu prinsiplərinin icmalından və digər izahlı qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmış və 22 aprel 2023-cü il tarixində izahlı qeydlər tərtib etmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının
Sərbəst auditor



Vəli Oruc oğlu Bayramov